

*Badisəba xanum* çox məlahətli, gözüəcəq, dilavər və mədəni xanumdur. Firdun bəy Köçərli kimi adamın təsiri dərhal duyulur. Mənimlə çox mehriban və eyni zamanda ciddi danışındır. Tanış olan kimi Mirzə Fətəlinin təzə tapılmış arxivindən söhbət açdı və bu arxivin üzə çıxartdığını üçün məndən razılıq elədi.

Əziz Şərif  
professor

Görkəmli ədəbiyyatşunas-

1918-ci ildə Qazaxda "Yetim və qacqın uşaqlar evi" açılmışdır. 1920-ci ilin ayında bolşevik-dasnaklar tərəfindən Gəncəda güllələnən Firdun bəyden sonra onun maarifçilik fəaliyyətinin davamçısı olmuşdur. Bakı Pedaqoji Texnikumunda müəllim işləyən Badisəba xanım həm də pedaqoji institutda ali təhsil almışdır.

1925-ci il mayın 1-də maarif komissarlığının əmirlə Badisəba xanım Köçərli

tapmışdır.

\*\*\*

Gecə yağan yağışdan sonra şəhərdə əməlli-başlı yaz bürkü vardi. Bir fəsildə üç dəfə gəldiyim Şəkidə belə bürkü görməmişdim. Şəhərin sağı, solu və arxası yamyəşil meşə ilə əhatə olunsa da, sərinlikdən əsər-əlamət yox idi. Yalnız Qışlaq deyilən məhəllənin yanında şəhər eninə doğru uzanır. Ona görə də Təpəcənnət kəndi tərəfdən əsen sərin meh ürəkaçandır.

bilmirəm, amma bizdə internat məktəb var, o da Qurulcana çayının sağ sahilindədir.

— Ağsaqqal, mənə vaxtilə Badisəba xanım Köçərlinin işlədiyi uşaq evi...

— Hə, indi bildim cizə hara lazımdır. Nömrəsinə bilmirəm, ancaq bizim Şəkidə ora "Badisəba ananın yetimlər evi" deyirlər. Siz Çatqal dərəsi (el arasında Çapqal dərəsi da deyirlər) adlı məhəlləyə getsəniz, oranı çox asan taparsınız.

# Badisəba ananın Şəki ünyanı

alim, maarifçilik tariximizdə misilsiz xidmətləri olan XIX əsrin sonu, XX əsrin əvvəllərində müəllimlər müəllimi kimi çox böyük nüfuz qazanan Firdun bəy Köçərlinin (1863-1920) həyat yoldaşı Badisəba xanım Mustafa ağa qızı Vəkilova 1881-ci il martın 2-də Qazax qəzasının Salahli qəryəsində anadan olmuşdur. Onun gardaşları Məmmədağa və İsmayıllı ağa Qori Müəllimlər seminariyasında şüsalı Firdun bəylə birgə oxuyurdular. 1897-ci ildə tələbə dostları ilə birgə Salahliya gələn Firdun bəy Badisəba xanımla ailə qurmuşdur.

Firdun bəy Qoridə müəllim işləyəndə Badisəba xanının təhsili ilə fərdi məşgul olmuş və onun maarifçi kimi yetişməsində böyük zəhmət çəkmişdir. Badisəba xanım öz xərcilə

Zaqatalaya göndərilmiş və orada ilk dəfə pedaqoji texnikum təşkil etmişdir. 1929-cu ildə isə Quba Pedaqoji Texnikumunun yaradıcısı olan bu fədakar qadın 1930-cu ildə Şəkidə 2 sayılı uşaq evinin dəyadıcısı və direktoru olmuşdur. Yüzlərlə kimsəsiz uşaqın böyüməsində və təhsil almasında Badisəba xanım Köçərlinin əvəzziz xidməti var. Yorulmaz maarif xadiminin böyüməkdə olan balalarımıza təmənnəsiz qayğısı nəzərə alınaraq o, əməkdar müəllim adı ilə, "Şəraf nişanı" ordeni və "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunmuşdur.

Badisəba xanımın səmərəli xidməti mərhum yazılıçı Hacıağa Cümşüdüllünün "Badisəba" povestində və akademik Bəkir Nəbiyevin "Firdun bəy Köçərli" monoqrafiyasında öz əksini

Şəkidə qədimi binalar birindən o qədər gözəl və yaraşıqlıdır ki, istər-istəməz tez-tez dayanıb tamaşa etməyə məcbursan. Bu gözəllikləri görüb seyr etdikcə, qeyri-ixtiyari Aleksandr Dumanın "Nuxa olduqca cazibədar, adamı heyran qoyan şəhərdir" — sözlərini xatırlayırsan.

Elə-bələ təkbaşına, heç kimdən, heç nə soruştan gedirəm. Aşağı Karvansaranı keçib sola dönürəm. Mehmanxanadan bir arzu ilə çıxmışam: 1930-cu ildə görkəmli maarifçi Badisəba xanım Köçərlinin təşkil etdiyi iki sayılı uşaq evini tapmalyiam.

Dünən axşam ağsaqqal bir şəkilidən iki sayılı uşaq evinin harada yerleşdiyini soruştum. Təccübə üzümə baxıb dedi:

— Vallah, uşaq evini

Xeyirxah qocanın məsləhəti ilə golib dörd yanı hasara alınmış bir abidəyə çatdım. Yarıçıq qapıdan içəri keçib üstündəki yazını oxudum.

Bir ortayaşlı kişi hardan, nə vaxt gəldisi, səsindən diksinib, təccübə ona baxdim. Qısıq səsle danişan kişi elə bil yerin təkindən çıxdı. Mənə şübhə ilə baxıb müti bir görkəm düşdü.

— Qorxmayıñ, — deyib ona təsəlli verdim. Sən Badisəba ananın uşaq evinin harada olduğunu mənə göstərərsənmi?

— Cıxaq yuxarıdakı yola, oradan görünür, — deyib, şübhəli-şübhəli mənə başdan-ayağa yenidən baxdı.

Yola çıxdıq. Qəmbər daşı döşənmiş üzü yuxarı gedən yolun solundakı üçmərtəbəli qədimi bir binanı göstərdi.

...Mavi rəng çəkilmiş

(Ardı 6-ci səh.)

